



UĞURLA BİRLİKDƏYİK!

RİSK DƏRƏCƏSİ ÜZRƏ ÖLÇÜLMÜŞ AKTİVLƏRDƏN ASILI OLAN KAPİTALIN ADEKVATLIQ STANDARTLARININ (ƏMSALLARININ HESABLANMASI

(min
manatla)

KAPİTAL VƏSAİTLƏRİ	
1	2
1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)	424893.27
2. I dərəcəli kapitaldan tutulmalar	5358.39
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (1 – 2)	419534.88
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	60804.31
5. Məcmu kapital (3+4)	480339.19
6. Məcmu kapitaldan tutulmalar :	42396.92
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	437942.27
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər (cədvəl A15, N bəndindən)	2174108.38

faizlə

	Sistem əhəmiyyətli banklar üzrə Norma	Sistem əhəmiyyətli banklar istisna olmaqla Norma	Fakt
1	2	3	4
9. I dərəcəli kapitalın adekvatlıq əmsalı (3:8) x 100	6.00%	5.00%	19.30
10. Məcmu kapitalın adekvatlıq əmsalı (7:8) x 100	12.00%	10.00%	20.14
11. Kontr-tsiklik kapital buferi	0%-2,5%		0.00%